

## XX YÜZİL AZƏRBAYCAN POEZİYASINDA NAR SİMVOLU QƏDİM İNANCLAR MƏNBƏYİ KİMİ

### Xülasə

Məqaladə XX yüzil Azərbaycan poeziyasında mifopoetik ənənələrin yaradılması problemləri öyrənilir.

Nar simvolu xalq şairi R.Rza və xalq yazıçısı K.Abdullanın əsərlərində estetik rəmz kimi verilir. Yazida türk eposu və türk ədəbiyyatının şah əsərlərindən müqayisə materialı kimi istifadə olunur. Bu, cənə mifologemin müxtalif is-tiqamotlarda və mənalarda işləndiyini göstərir.

Açar sözlər: mifopoetika, simvollar, nar simvolikası, etnoqrafiya, biomorfik miflər, inanc daşıyıcıları

**Giriş.** Klassik Azərbaycan ədəbiyyatında, xüsusiəl Nizami poeziyasında çoxlu mifoloji obrazların və süjetlərin təsviri mifologiyaya diqqətin qədim tarixə malik olmasına təsdiq edir. Mifologiya sivilizasiyaya qədərki yazılı mədəniyyətlərə qədər olsa da, poeziyada müxtalif formalarda yaşayır. Bəşəriyyətin sosial-mədəni və intellektual inkişafında kortəbbi şəkildə yaranan əsərlərin, fantaziya ilə zəngin olan əfsanələrin, mif adlandırdığımız poetik hədəslərin müstəsna rolü olmuşdur. Miflər, mifologii görüşlərə xalqımızın şifahi və yazılı ədəbiyyatında geniş yer verilmişdir.

Müasir poeziyada bəzən mifopoetik görüşlərin canlandırılması rəmzlər vasitəsilə reallaşdırılır. Şairlər fikir və duyğularını misralarə çevirərək poeziyaya gətirdikləri simvollar vasitəsi ilə oxuculara daha inandırıcı formada təsir edirlər. Onlar çox zaman simvollardan istifadə edərək bir xalqın etnoqrafiyasına, inanclarına, adət-ənənəsinə olan baxışlarını təraənnüm edirlər.

Bəzən simvollardan biri biomorfik miflərdə rastlaşıdığımız nar simvolikasıdır.

Bütün dövrlərdə istər şifahi xalq ədəbiyyatında, istər aşiq poeziyasında, istər müasir poeziyada bir inanc mənbəyi kimi nar simvol xüsusi yer tutur.

Bayatlılardan, nəğmələrdən A.Ələsgərin, A.Şəmkirin, A.Ədəhrinin və başqlarının şeirlərindən süzüllüb gələn bu ənənə XX yüzil poezi-

yasında da eks olunur.

Araşdırımadan göründüyü kimi, türk mifologiyasında inanclar sistemində yer almış nar simvolikası XX yüzil Azərbaycan poeziyasında diqqətəlayiq yer tutmaqla bərabər, türk hayat tərzi, onun mifik dünyaduyumu ilə sıx bağlıdır.

Aşiq Ədəhrinin "Olma" şeirində, R.Rzanın "Üç gecənin birində", K.Abdullanın "Nar çıçayı" və bir çox görkəmli qələm ustalarının əsərlərində nar meyvəsinin adı xüsusi inanc daşıyıcıları kimi səslənir.

R.Rza yaradıcılığına nəzər yetirək. Çox zaman R.Rza mifoloji motivlərə birbaşa deyil, dolayısıyla müraciət etmişdir. Şair yaradıcılığında mifoloji obrazlara, mifik şərtiliklər və rəmzlər dolayısı ilə müraciət etərə də, nöticə etibarilə mif poetikası onun bir çox şeirlərində aparıcı estetik mövqeyə çevrilmişdir. Mifoloji obrazlar, motivlər, inanc tasavvüflərindən başqa rəmzi şərtiliklər də R.Rzaya özünün mənəvi-falsəfi və estetik baxışlarını ifadə etmək imkanı vermişdir. Bu cür görüşlərə, rəmzlərə qeyd etdiyimiz kimi, dolayısı ilə müraciət etdiyindən, oxucu çox zaman onları yalnız poetik təsəkkürün məhsulu kimi qarvayır.

Lakin bu poetizmin genezisində mifoloji faktorun olması danılmazdır. Professor K.Abdulla qeyd edir ki, poetik təsəkkürün genetik qaynaqlarından biri və çox vaciblisi məhz mifo-

loji təsvvvürür. Sonralar mifoloji təsvvvürün möhsulu poetik arsenala daxil olduğundan, özüne gələndən sonra poetikanın bütövlükda mifologiyani əvəz etməyə çalışırdı, uzun bir müddət, lap elə bu günlərlək buna nail olduğundan mifləris insan, haqqında danışmaq istədiyimiz ifadələrin asıl yaranış qaynağına, varlıq lüzum görmədi, onları poetizmlər kimi dərk və qəbul, əvvəl qəbul elədi, sonra da dərk eldi [1, s.25].

Bu gün R.Rza poeziyasında da poetizm kimi qəbul olunan mifoloji təsvvvürün şorhına ehtiyac duyulur. Belə ki, tez-tez ağac kültüründən istifadə edən sənətkar (Çınar, Cavız ağacı) biomorfik miflərdən qaynaqlanan nar rəzmində müräciət etmişdir. 1963-cü ildə yazılmış “Üç gecənin birində” şeirində məhz nar və rəzmələrindən razmzi monadə istifadə edən şair hiss və duygularını bitki kültürün vasitəsi ilə əks etdirmişdir:

*Üç gecədir sənsizəm,  
Gündüzləri demirəm,  
Gündüzlərim dolu olur  
Adamla, xəbərlə, nar dənələri ilə [2, s.22; 23].*

İlk baxışdan oxucu şairin bu şeirində nari yada salmasının valənində bitən sevimli meyva olduğunu ilə əlaqələndirdi bilər. Lakin əslində şeirin mənə qatında narpa bağlı əski inanım gizləndiyi müəyyən olur. Nar Azərbaycan, türk, ərəb, yəhudilər, yunan, fransız xalqlarının inanmalarında xüsusi mənə kasib edən meyvədir.

Məsələn, yəhudili inancına görə, nar doğruluq simvoludur. Bir inanca görə, Adəm ilə Həvvaya yasaq olan cənnət meyvəsi alma yox, nardır. Bu üzdən xristianların dini süsləməsindən nər sənik xarakter daşıyan motivdir. Papaz geyimlərde, evin divarlarından asılan bəzaklarda, parçalarda və metal işlərində nar motivino rast gəlinir. İslamın müqəddəs kitabı səyilən Quranda nar sözündən 3 dəfə istifadə olunur (Enan surəsi, 99, 141; Rəhman surəsi, 68). Bunların ilk ikisində nar, Allahın yaratdığı gözəl şeklärın bir örnəyi olduğu verilmişdir, üçüncüsündə isə cənnət meyvəsi kimi anladılmışdır [3].

Dünya arxitekturasının incilərindən sayılan “Vasili Blajenny” kilsəsinin divarlarında ən çox işlənən element nardır.

Bu kilsənin memarlığı barəsində bir çox mübahisilə fikirlər mövcuddur. O fikirlərdən biri onun islam memarlığı üslubunda tikiləmişdir. Tədqiqatçıların fikrinə, Kazandakı Qul-sarıf məscidi məhz bu formada olmamışdır. Fərəz etmək olar ki, Vasili Blajenny kilsəsinin tek memarlıq nümunəsi kimi deyil, həm də üstündəki nar elementləri də Osmanlı memarlığı ilə bağlıdır. Çünkü müyyən müləhizlərlər görə, Vasili Blajenny kilsəsi tikişlərən, bura sadəcə markazi günbəz olavaş edilmiş və abidəyə rus pravoslav kilsəsinin görünüşü verilmişdir. Nar elementinin Türk mifologiyasında tuiduğu yeri bir daha müyyən etmək üçün bəzək, məşəf aşyalarına, məkan adlarına, poetik mətnlərə, xalq adəbiyyatına, adat-ananələrə, toxuma sanatına nəzər yetirmək kifayətdir. Türkiyinən qədim kəndləndən biri olan Antalyada yer alan Sidenin əski mənəsi “nar” olmuşdur. Güc, qidrat və saltanat simvolu sayılan nar ham də döyüşlərdə düşməni dəf etmək məqsədi ilə geyilən paltarların yaxasına həkk olunur, evlərdə qoyulan nər fırqları “bərəkət” rəzməni andırır. Osmanlılarda sevən qızra nar göndərməkə və ya xud olsında nar tutmaqla evlilik təklifi olunmuş. Mifoloji motivi bu cür adatlar nəsildən-nəsildə keçərək el bayatılarda, nəğmələrdə, atalar sözlərdə, dəstənlərdə, aşiq yaradılığında və s. öz əksini tapmışdır. Məsələn:

*Bu gələn yar olaydı,  
Əlində nar olaydı.  
İkimiz bir köynəkə  
Yaxası dar olaydı.*

(Yəni kaş yarım mənə evlilik təklifini edərdi) [4]

Yaxud məşhur xalq mahnılarından birində səslenən:

Meyvələrdən üç meyva var, / Üçü də bələm, yeməli. Biri alma, biri heyva, biri nar./Alma sənin, heyva da sonin,/ Nar mənim bələm, nar mənim [5] sözüleri türk xalqlarının mədəniyyətində nar mifologeminin nə dərəcədə önemli yer tutmasına izahdır.

Azərbaycan folklorunda isə nar birlər rəzmzi kimi işarələndirilir. Məhz bu səbəbdən da

Azərbaycanda keçirilmiş Bakı-2015 Avropa Oyunlarında Bakı 2015 brendində əks etdirilən simvollardan biri nar seçilmişdir [3]. Nar haqqında göstərilən inamlar sistemi onun birbaşa əski qaynaqlarımıza, mifologiyaya bağlılığını təsdiqləyir.

R.Rzanın “Üç gecənin birində” şeirindən sair nar mifoloji elementindən yaradıcı şəkildə istifadə etmişdir, bir daha onun “birlik” simvolu olduğunu nümayiş etdirmiştir. Göstərdiyimiz nümunədə nar sözündən iki dəfə istifadə olunur. Əvvəl “nar donaları” kimi, sonra isə “narsız”. Hər iki halda birliliyin əksi “ayrılıq” kimi mənalandırılır.

“Nar donalarıyla” deyiləndə şair nəyi nəzərdə tutur? Yəni lirik qəhrəmanın sevgilisinin onunla birlikdə olmağı təsəvvür edilir, lakin sahələnmis nar donaları kimi pərəən-pərəndir. Tam birliyi təmsil etmir, yalnız təsəvvüründə canlanır, cəhital olunur. Digər misralara nəzər salaq:

*Gecələrin bütün burlarısı olur,  
Adam, Xəbər, Su, Təkər səsi,  
Və narsız olur,  
Üç gecədir sənsizəm,  
Üç gündür qeyrəvəm,  
Vaxtı varaq-varaq [2, s.23].*

Bu misralarda isə “narsız” sözünün timsalında subyektin yoxluğu nəzərdə tutulur. Ümumiyyətlə, şeirdə hadisələr düzəltli inkişaf etmir, müəllif həm məkanı, həm də zamanı iki qismə bölmə: məkan-küçə və qapalı məkan, zaman-ümidi gündüz və ümidi dolu kimssəsiz axşam. Şair nari yad etməklə birliliyi xayalən canlandırır.

Bu şeirdə mifopoetik intellekt nümayiş etdirirək söz ustası lirik qəhrəmanın düşünəcəsinin, psixoloji aləmini cənə təqdim etmək möqəməndə mifik elementi üz tutur. Çünkü mifində gələn enerji şairə yaratdığı obrazın hiss və duygularını dəha kamil əks etdirməkdə əvəz olunmuşdur. İlk baxışdan ikibəşli, dişliliyinən xaos mifoloji qatlınar arasındaşdırılmışda aydınlaşır. Şeirdə nar simvolikasını xalqın yadınaşına hekk olunmuş, əski mənəsində (yəni birlilik) təqdim etməklə fikir formalasır.

K.Abdullanın əsərlərində də rəngarəng mifoloji motivlərlə üzləşirik. Əksər nəşr əsərlə-

rində olduğu kimi, yazıçı-alim K.Abdullanın poeziyasında da mifoloji görüşlər, simvolik obrayıf kifayət qədər təzahür edir. Bu simvolik obrazlar onun şeirlərinin mənə möyəyəsindən nəşr əsərlərindən heç də geri qalmır. Nar simvolikası ədibin “Kitabi-Dədə Qorqud” dəstəni motivləri əsasında yazdığı “Nar çıçayı” şeirində bir millətin tarixində yaşanmış dayışıklılıkları, çəkilən izirib, mübarəzəni, inkişfi cizgiləyon qutsal rəzmədir. 80-ci illərdə yazılılmış “Nar çıçayı” şeirində vətəndaş vermiş hadisələr nar çıçayının gül ağıb, solmazı və sonda meyvəsinin yetişəcisi ilə tərənnüm edilir. İnəclar sistemində birlilik, bərəkat mənası kəsh edən nar simvolikası vəsaitisi ilə şair höyətə, gərcəkliyə, zamana, müasirlərini düşündürən məsələlərə münasibətini bildirir.

*Yaşıl nar ağacının  
Soldu nar çıçıkları.  
Soldu nar çıçıkları  
Kim deyərdi solacaq? [6, s.15]*

Şeirdə hər bir mənənin, hər bir sətrin sətiraltı mənəsi var. Müəllif hər bəndi xüsusi əsərləri dramatikləşdirməye nail olur. Yaşıl nar ağacının rəsədlərinin solması gözəl sayılılan bir dövrənin sonunun yaxınlaşdığını və yaşanmış dövrənin iz qoyduğu fəsədarların ağırlarının dili getirilməsinə qulluq edir. Bu halda lirik “Mən” bir növ xalqılışdır. O, bir insan ağrısından böyük bir xalqın ağrısına çevrilir. O ağrıya ki, onun yaşanmasına görə utanc hissini keçirir.

*Bu ağrılar, azablar  
Biza gəlib dayıldar.  
Unuduldu sevilən,  
Unutdurdu sevən [6, s.15].*

İç çürümüş, zahirən güclü görünən bir quruluşun qızıl saray saydıqları “kağız evciklərin” na vaxtsa dağlıcağına inanmayanları heyərtə gətirən səhnələr nar simvolikası ilə canlanır.

*Kim deyərdi solacaq?  
Birdən bira bütüdü,  
Qocaldı laçaklıları,  
Soldu nar çıçıkları,  
Guya ki, nə olacaq.... [6, s.15]*

Yalançı, qeyri-səmimi birlik burada solan  
nar çıçayındı tərənnüm etdirilir.

Göründüyü kimi, insanların aldaları dün-  
yasıyla gerçek həyat eniş-yoxusuları arasındaki  
yaşantılar məhz bu simvolika ilə xarakterizə  
olunur.

Bu dünyaya bəlkə də/ bir az vaxtsız gəl-  
mişik./ Kim deyordi solacaq?/ Soldu nar çıçak-  
ları [6, s.16].

Şair yenə bu simvolun vasitəsilə gələcək  
arzularını ümidi vəd edən sözlərlə reallaşdırır.

*Vaxt gələcək ağrımız,  
Hər şey qurtaracaqdır.  
Xoşbəxt bir gələcəklə  
Soldu nar çıçakları  
İndi nar yetişəcək [6, s.16].*

"İndi nar yetişəcək" sözləri bir xalqın hə-  
yatında gücün, qüdrətin və birliyin olacağına  
ümiddir.

**Nəticə.** Apardığımız araştırma göstərir  
ki, XX yüzil Azərbaycan poeziyasının görkəmlı  
nümayəndlərinin yaradıcılığında biomorfik  
miflər transformativ formada təqdim edilərək  
minillik Azərbaycan poeziyasının yaşarı ənənə-  
lərindən biri hesab olunmuş və onların tərkib  
hissəsi sayılan "nar" simvolikası əksar hallarda  
mifoloji görüşlərin, inanclar sistemini davam  
xarakterizə edən simvollar sisteməna daxil ol-  
muş, misopoeitik ənənənin reallaşmasında özü-  
nəməxsus rol oynamışdır.

## ƏDƏBİYYAT

1. K.Abdulla. Gizli Dədə Qorqud. Bakı, "Yazıçı", 1991.
2. R.Rza Çınar ömrü, Bakı, Azərnəşr, 1990.
3. <https://tr.wikipedia.org/wiki/nar>
4. <https://www.youtube.com/watch?v=lg1Sci-tjj0E>
5. <https://www.youtube.com/watch?v=vTpMw6rvkI0>
6. K.Abdulla. Nar çıçaklıları. Bakı, "Mütərcim", 2014.

## THE SYMBOL OF POMEGRANATE AS A SOURCE OF FAITH IN THE POETRY OF AZERBAIJAN IN THE XX CENTURY

### Summary

In the article are discussed the problems of creating mythopoetic traditions in the Azerbaijan poetry of the XX century.

The symbol of pomegranate is given as an aesthetic symbol in the works by outstanding poets R.Rza and K.Abdulla. In the work the masterpieces of Turkic epic and Turkish literature are used as a comparative material particullaly. It shows that the same mythology is used in various ways and various meanings.

**Key words:** mythopoetry, symbols, symbolism of pomegranate, ethnography, biomorphic mythology, carrier of faith

## СИМВОЛ НАР-ГРАНАТА В АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ XX СТОЛЕТИЯ КАК ИСТОЧНИК ДРЕВНИХ ВЕРОВАНИЙ

### Резюме

В статье рассматриваются проблемы складывания мифопоэтических традиций в азербайджанской поэзии XX столетия.

Символика нар-гранат как сущая данность представляется в категории эстетической и прослеживается в творчестве Р.Рзы, Камала Абдуллы. В работе используется большой сравнительный материал, в частности из шедевров тюркского эпоса и турецкой литературы, что придает разработке разнонаправленность и разноосмысливность одной и той же мифологемы.

**Ключевые слова:** мифопоэтика, символы, символика граната, этнография, биоморфические мифы, носители повериya